



■ Mehmed ŞAMLU
(1925-2000)

HEKAYƏ

Müğənni peyda oldu
sazının dəsteyində diribaş bir torağay.
Sərxiş qonaqlar
rəqsə qalxdılar.

O an
qəmli qadının gözündən
yasaq bir eşqin yaxıcı xatirəsindən doğan
bir damla yaş
diyirləndi aşağı.

Gəlini
özüyle apardı tamahın qolu.
Dağılışlılar yorğun sərxişlər.

Müğənni qayıtdı
saziyla,
başında son mizrablar,
papağında xeyli şabaş.

Boş qaldı qarışq zal:
Yağlı-buğlu süfrə,
devrilmiş kürsü,
çalğıçıların susmuş meydanı
və ölmüş bir torağay
kərpic döşəmənin soyuq üzündə.

HƏLƏ DƏ O QARĞANI DÜŞÜNÜRƏM...

İsmayıllı Xoyi üçün

Yuş dərələrindəki o qarğanı düşünürəm
hələ də:

Qara qayçısıyla
buğda zəmisinin qovrulmuş sarılığı üzərində
ikiqat bir xışltı ilə
əyri bir qövs kəsdi
mat kağız səmadan
ve üzünü tutaraq yaxınlıqdakı dağa,
boğazındakı quru qarlıtıyla
nəsə dedi
ki, dağlar
hövəsəlsizcə
gec bir vaxta qədər
təkrarlayırdı onu
heyrlə
öz daş zirvelərində,
günəşin istisində.

Hərdən soruşuram özümdən:
O əzmlı və sabit varlığıyla
bir
günorta namazı vaxtında
öz matəmlı və israr dolu rəngiyə
bir buğda zəmisinin qovrulmuş sarılığı üzərində
qanad çalaraq,
neçə-neçə qovağın üstündən ötüb-keçən
bir qarğı
o fəryad və qəzəblə
axı nə deyə bilər
qoca dağlara ki,
bu yorğun, bu yuxulu abidlər
təkrarlayalar onu birlikdə
gec bir vaxta qədər
yayın günortasında?!

BAŞQA BAHAR

Məqsədim özümlü aldatmaq deyil, istəklim!
Məqsədim
özümlü aldatmaq deyil.

Dodaqlar yalan deyirsə eger,
sənin əllərindən bəllidir doğruluq
və mən sənin əllərindən danışram.

Mənim taleyimin bacılardır sənin əllərin.

Yanmış meşələrdən,
yağışa düşmüş xırmanlardan danışram.
Öz taleyimin kendindən danışram mən.

Hər yaşlılıqda qan gördüm, hər gülüşdə ağrı.
Sən güntək doğursan, mən qane oluram.
Hayqıraraq
rahatlaşırıam mən.

Məqsədim özümlü aldatmaq deyil, istəklim!
Məqsədim
özümlü aldatmaq deyil.

Sən buradasan və təsirsizdir gecənin qarğışı.
Sənin təlqininə bar verir mənim qəlbim
qıṣır qürubda.
Sənin əllərinən ən yapışqan gecələri
çırqban edirəm mən.
Mən yuxuda görürəm yaşamımı,
mən röyalarımı yaşayıram,
mən həqiqəti yaşayıram.

Hər qandan bir yaşlılıq bitir,
hər ağrından bir təbəssüm.
Bir ağacdır cənki hər şəhid.
Qalın meşələrdən sənə sarı gəldim mən.
Sən güntək doğdu,
mən qane oldum.
Qişqırıq çəkerək
sakitləşdim.
Hər yarpağı and içdim mən baharın yanında
və sən
yeni eşqi xəbər verdin
gecəyə qərq olmuş keçidlərdə.

Mən avara gecə gözətçilərinin hay-küyünü eşitdim
və ən ulduzsuz gecələrdə
atəşfəşanlıq etdim sənin təbəssümünü.
Və o vaxtdan
küçənin ortası evimizdir bizim.

Mənim taleyimin bacılardır sənin əllərin.
Qoy yağışa düşmüş meşələrdən,
bol məhsullu xırmanlardan danışım.
Ortaq taleyin kendindən danışım qoy.

Məqsədim özümlü aldatmaq deyil, istəklim!
Məqsədim
özümlü aldatmaq deyil.

SUSQUN BAHAR

O fəner üçün ki, yandırılmayıb,
rəfdə səssiz qalan o cəhre üçün.
O beşik üçün ki, yelləyəni yox,
o güzgü üçün ki, pas tutub bütün.

O çaxçax üçün ki, heç döyülməyib,
o qapı üçün ki, açılmır asan.
O pille üçün ki, susub yerində,
çoxdandır üstünə yox ayaq basan.

O gözlənən bahar geldi boş yerə!
Keçdi hər bir damdan o yubanaraq.
Səs salıb dayandı o, hər küçədə,
nə bir cavab geldi, nə də bir soraq.

Tüstü yüksəlmədi heç bir komadan,
çoban da çöllükde çalmadı tütek.
Kattanın quşu da gəlmədi dile,
nə ari göründü, nə də bir çıçək.

Bahar - heç kəs ona açmadı qapı,
yüz ümidi gəlib qayıtdı naçar.
Üzünə güləmdə heç bir kəs onun,
başına çıxıkdən tac qoymadılar.

Heç kəs komasından çıxarmadı baş,
quş yuvada qaldı, tüstü ocaqda.
Hava oynamadı dəfin səsiyle,
yabanı bir gül də bitmədi bağda.

Nə bir kəs, nə kotan, nə də ki atlar,
nə qadın, nə uşaq... susur kənd-kəsək.
Nə kəkklik oxuyur o dərələrdə,
nə püstə ağacı açır bir çıçək.

Heç bir arabaya at qoşmadılar,
hani dəmirçinin o gürz nəğməsi?
Heç kim aparmadı tarlaya kotan,
gelmədi itlərin o hav-hav səsi.

Qədəm qoymaq üçün bu boş küçəyə
heç kimse gəlmədi qəmli, ya da şən.
Heç kəs gəlmədi ki, il əvvəlində
ah çəkə sevincdən, ya da qüssədən.

İlk günün qürubu, dolaşır ancaq
bədəbəxt qurbağalar bu bomboş yeri.
Çıqırıdı qurbağa gölme içindən
anaraq o keçmiş hekayələri...

Bahar geldi, amma yox idi həyat,
qəmliyi bu ucuq, vıranə otaq.
Bahar geldi, söylə, kim sevinc ilə
ona şam yandırıb qapı açacaq?!

BÜTÜN GÜNU

Bütün günü
bəzənmiş qarılard
keçdilər
yatlığım otağın qarşısından
səhlənkarcasına, mehribanca, gülərək.

Gecəyari
hay-küylü çirtiği ucaldı
bir kastanyetin.
Keçdi xəyalımdan:
“Gərək ki, qarılard
rəqsə qalxmış olalar”.

Səhərçağı
tibb bacısı söylədi:
“Qonşu otaqdakı xəstə ölüb”.

ŞEİR QURTULUŞDUR

Şeir
qurtuluşdur,
xilasdır və azadlıq.
Bir şübhədir ki,
sonda
yeqinə can atır.
Bir gülədir ki,
sonunda
atılır.
Bir ahdır ki,
könül rızasıyla çəkilir
rahatlaşmaq üçün.

Və ketil qətiyyətidir
ki, sonda
qıraqa düşür
bedən yükü
öz kütəsinin bütün ağırlığı altında
məhv olsun deyə.
Son yol
budursa eger
canı qurtarmaq üçün.

Bir quş yönəltməmişdi məni bu diyara:
Mən bu qara torpaqdan
özüm cürcəmişdim
bostançı müdaxiləsi olmadan,
ark rütubətiyle cürcərən
yabani bir yarızıtkə.

Bu səbəbdən insanlar
məna elə baxırlar,
sanki onların maaşıyla çörək yeyirəm
və daxmalarının havasıdır, elə bil,
öz nəfəsimin pis qoxusuna buladığım hər şey.

Halbuki,
onlar bu diyara ayaq basanda
mən idim
onlara
gülümsəyərək darvaza açan!

YAŞAM SAVAŞINDA

Ərş tağının altında, yer üzü süfrəsində.
İşləqda, qaranlıqda.
Yelin qopardığı dəli hay-kü və şivəndə.
Dar aacı tırlerində.
Dağda, çöldə, çəməndə.
Derin çökəkliliklərdə, qaranlıq gölmələrdə.
Saatın tik-takında.
Düşmənlərin teləsində.
Perdələrde və renglerde, şəhər xarabalıqlarında.
İtlərin zingiltisində.
Qan, qəzəb və ləzzətdə.
Qəmsizlikdə və qəmədə.
Öpüb-sarılmışda,
ya da zindanda.
Şadlıqda və ələmdə.
Məclisdə və döyüşdə,
şənlilikdə və matəmdə,
enişdə və yoxuşa.
Qanlı gölməçələrdə.
Ümidsizlik bataqlığında.
Kelək halqasında.
Qırmızı lałələrdə.
Qaynar qumsalda.
Suda, daşda, otda,
dənizdə, çöldə, çayda.
Qarasaçı qadınların göz və dodaqlarında.

Olumda
və ölümde.
O yerde ki, qorxu, hirs və rəqs gizlənib.
O yerde ki, ölüm var.
O yerde ki, gündüzdən və gecədən əzab çekir in-
san.
O yerde ki, fəryad edir dikbaş bəxt.
O yerde ki, dərd insanlığa təref tutur üzünü.
O yerde ki, yaşam savaşa səsləyir yaşıyanı.

Cıxart qırından
öz güc və gücsüzlüğünün hər ikisindən düzəltdiyin
ikiağızlı qılıncı!

Fars dilindən tərcümə edən:
Məhəmməd Nuri